



2019-cu ilin noyabrında Azərbaycan Prezidenti Sumqayıtin 70 illik yubileyi ilə əlaqədar şəhərimizdə keçirilən tədbirdəki çıxışında 1988-ci ildə burada törədilmiş erməni təxribatına diqqəti cəlb edərək bildirmişdir ki, həmin hadisələr erməni millətçilərinin əməlləri idi. İllərdir ki, onlar Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər.

Sumqayıt hadisələri Dağlıq Qarabağın Azərbaycandan qoparılmamasına və keçmiş SSRİ-nin dağılmamasına təkan verəcək vasitələrdən biri kimi düşünülmüşdü.

Ayyarılıq Vətən müharibəsində işgalçılardan "böyük Ermənistən" ideyasının yerlə-yeksan edilməsi, doğma Qarabağımızın zəbt olunmuş torpaqlarının xilası ermənilərin bütün niyyətlərini puça çıxardı. Onlar Sumqayıtdan əvvəl və sonra törətdikləri pisliklərin bədəlini artıqlaması ilə ödəməli oldular. Amma yenə də bədnəm bir millətlə qonşu olduğumuzu unutmamalı, hər zaman aylıq-sayıq olmalıdır.

Mən uzun illərdən bəri Sumqayıtda yaşayan bir müəllim kimi, daim bu şəhərin ictimai-siyasi həyatında yaxından iştirak etmişəm. Yarım əsrden çoxdur ki, bu şəhərdə pedaqoji fəaliyyətlə məşğulam. İnamlı deyə bilərəm ki, sovet dönməndə Sumqayıt, sözün əsl mənasında, beynəlmilel bir şəhər olub və burada milli zəmində hansısa bir hadisənin baş vermesi absurd idi. Özüm də əslən Sisyandən olduğum üçün Sumqayıt hadisələrini töretdmiş ermənilərin necə ikiüzlü, xain, nankor olduğunu xəbərdaram.

Hamısı arxadan kürəyə bıçaq sapla-mağın ustasıdır.

Qərbi Azərbaycanda soydaşlarımıza qarşı vəhşi şovinist herəkətlər törediləmisi ilə paralel olaraq Sumqayıtda təhrikçi qüvvələr peydə olmuşdu. Onlar Qərbi Azərbaycanın müxtəlif rayonlarından gəldiklərini, orada azərbaycanlılara amansız divan tutulduğunu, qızların zorlandığını, qocaların, ağbirçəklərin döyürlək öldürülüyü Sumqayıt Şəhər Partiya Komitəsinin böyür-başında, kolxoz bazarının və universitetin etrafında bol-bol toplasaq sakinlərə bildirir və aranı qızışdırırlar. Nəticədə getdikcə gənclərimizdə intiqam hissələri alovlanırdı.

Bəs, 1988-ci ilin fevral ayında milli zəmində təxribat üçün niye məhz Sumqayıt seçilmişdir? Görünür, çoxmilləti bir şəhər olduğu üçün diversiya və qətlərin təşkilatlarının niyyətlərinə uyğun gelmiş. Bir də ki, o dövrə artıq respublikada, o cümlədən də Sumqayıtda arxasında aparan Qriqoryan hansısa binanın 1-ci mərtəbəsindəki

müəyyən narazılıqlar vardı. Qorbaçov hökuməti Azərbaycanda rəhbərliyə ermənipərest adamları yerləşdirmişdi. Buna görə də Azərbaycan xalqında respublikanın rəhbər şəxslərinə qarşı nifrat yaranmışdı. SSRİ DTK-sindən "xeyir-dua" alan ermənilər Azərbaycan xalqının bu narazılığından istifadə edərək məhz Sumqayıtda təxribata əl atdırılar.

Talan "teatri" üçün bu şəhərin seçilməsinin bir səbəbi də o idi ki, burada Azərbaycanın müxtəlif rayon və şəhərlərində minlərlə delikanlı gənc var idi. Onlar atana himayəsindən kənardə olan və özlərini göstərməyə meyilli, necə deyərlər, tez qızışan cavanlar idi. Bundan başqa, həmin vaxt Sumqayıtda şərti cəza almış 20 minədək dustaq da yerləşdirilmişdi. Bədxahlarımız yaxşı bilidilər ki, təxribat baş versə, Sumqayıt "uşaqları" dərhal ön cərgələrdə olacaqlar.

Sumqayıtin 3-cü mikrorayonunda mənzil istismar sahəsinin pasport qeydiyyatçısı olan Laura Lalayan "Krunk" təşkilatına üzv olmayan və maliyyə yardımı göstərməyən ermənilərin adlarının qarşısına qara xətt qoyaraq, siyahını təxribatı icra etmek tapşırığı almış Eduard Qriqoryana təqdim etmişdi. Heç kəs fərqliyən varındı ki, niye dağıdıcı dəstəni arxasında aparan Qriqoryan hansısa binanın 1-ci mərtəbəsindəki

erməni toxunmurdu, lakin 2-ci, yaxud da 3-cü mərtəbədəki erməni sakinləri hədəf seçirdi, məhz onlara divan tutur, öldürür və ya öldür-dürdü. Çünkü 1-ci mərtəbədəki erməni "Krunk" cəmiyyətinin üzvü idi ve Ermənistanın mənafeyini müdafiə edirdi. Lakin öldürülən ermənilər siyaset meydanından uzaq idilər və "Krunk" a üzvlük haqqı ödəmirdilər. Öldürülmüş 80, 82 yaşlı erməninin siyaset nəyinə gərəkdi ki?

Sumqayıtdakı mitinqlərdə təxribatçı çıxışlar edənlərin kimliyi də sonradan bize məlum oldu. Hadisələr davam edərkən baş verənlərin görüntüləri dünyadan müxtəlif ölkələrində yayılmışdı. Evlərin damına kameralar quraraq, hadisələri ləntə alırdılar.

Hadisələr zamanı "kapitan" rolunu oynayan Qriqoryanı mən də tanıydım. "Paşa" ləqəbi ilə çağırılır-di. Dəfələrlə həbsdə yatmışdı. Buna görə də xüsusi xidmət orqanları onu elə almışdı. Prosesler isə gizli gedirdi.

Heç kəs Qriqoryanın niyyətindən xəbərdar deyildi. 3-cü mikrorayonda, avtovağzal ərazisində hadisələr başlanında Qriqoryan ön cərgədə dayanmışdı. Ünvanlara həmlələr zamanı da "flaqman" o idi.

Deyə bilərsiniz ki, Qriqoryan erməni soyadıdır. Azığınlaşan kütlə isə onun, yəni bir erməninin təxribatçı fikirlərinə inanaraq hərkət edirdi. Məsələ onda idi ki,

həmin vaxt bizdə beynəlmiləlcilik əhval-ruhiyyəsi hökm sürdü. Yeni Sumqayıt 80-dən çox millətin nümayəndərinin yaşadığı bir sənaye şəhəri idi. Bəlkə də onun arxasında gedən gənclərin çoxu Qriqoryanın erməni olduğunu xəbərsiz idi. Azərbaycan dilini elə gözəl bilirdi ki, adam mat qalırdı. Hətta bir dəfə söhbət edəndə o, "filankəs mismirini salladı" şəklində bir cümlə işləmişdi. Heç azərbaycanlıların bəziləri "mismiriq" sözünün mənasını bilmirlər. Ləqəbi də "Paşa" olduğunu görə heç bir şübhə yaratmadı. Onun arxasında gedən gənclərimiz Sumqayıt zavodlarında fəhlə işləyən və siyasetdən uzaq adamlar idilər. Elə bizim özümüz də ilk əvvəl gedən proseslərdən xəbərsiz idik. Hadisələrin məkrili bir ssenari olduğu ağılımızda da gəlməzdi.

İsrailə köçmüş bir bakılı Tel-Əvvivdə çıxan "Kruq" qəzetində dərc etdirdiyi "Bakı gündəliyi"ndə yazdı: "Keçmiş həmvətənim olan qadın etiraf edirdi ki, Sumqayıt azərbaycanlıların erməniləri qəhrəmancasına qoruduqları şəhərdir. Qətlərə, əlbətə, ermənilər rəvac vermişdilər. Tutulanları işinə isə qəsden Rusiyanın məhkəmələrində baxılıb ki, çirkin niyyətlər ört-basdır edilsin". Əsvedə yaşıyan erməni siyasi xadim və yazıçı Vaqe Avetyan özünü

sensation fikirlərile soydaşlarının iç üzünü ortaya qoyub. Sumqayıt hadisələrinin ildönümü ərefəsində o bildirib ki, həmin dövdə yaşanan hadisələri azərbaycanlılar deyil, SSRİ rəhbəriyinin köməyi ilə ermənilər həyata keçiriblər. "Ermənilər Qarabağ qonşularından alıb dünyaya göstərmək istədilər ki, necə ağılli, qədim keçmişə malik xalqdırılar. Eləcə də demək istədilər ki, azərbaycanlılar necə pis xalqdır", -deyə erməni yazılı bəyan edib.

Unuda bilmirəm ki, günahı olmayan adamlara Sumqayıt hadisələrinə görə cəzalar kesdilər. İştintaq qanuna zidd formada aparıldı. Hadisələrin əsas təşkilatçısı bir tərəfdə qaldı, Moskvada Əhməd Əhmədova ölüm hökmü oxundu. Əhmədi də yaxşı tanıydım. Onun haqqında məqalə də yazmışam. Sonradan ata-anası ilə həmsöhbət olduq. Valideynləri bildirirdi ki, Əhməd mühərabədən, dava-dalaşdan uzaq insan idi. O zaman Sumqayıt Dövlət Dram Teatrında çalışan Xalq artisti Afaq Bəşirqızı ilə bağlı da əsəssiz iddialar qaldırılmışdı. Mən özüm 9 dəfə prokurorluğa çağırılmışdım. Dostlarım mənə əvvəlcədən demisişdilər ki, kitablarımın hamisini gizlədim.

Cünki adım təhrikçi milletçilər siyasi həyatına düşmüşdüm. Əvvəlcə direktor işlediyim məktəbə, sonra evimə gəlib yoxlama apardılar. Təsadüfən evimizdə yun darağı tapmışdilar. Məsələni qəlizləşdirək həmin darağın silah məqsədilə istifadə oluna bilecəyindən şübhələnməyə başladılar. Yoldaşım dərhal içəri yun gətirərək daramağa başladı ki, həmin əşya silah deyil, bu məqsəd üçün istifadə olunur. Elə şeirlərim vardi ki, elə keçseydi, mənə də milletçi damğası vurula bilerdi.

Sumqayıt hadisələrindən sonra bir çox vətənpərvər insan incidildi, hamisina millətçi damğası vurdular. Əgər Sovet İttifaqı dağılmamasıydı, bəlkə də o "xəmir" hələ çox su aparacaqdı.

Haqq nazilsə də, üzülməz. Bu gün müzeffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, qəhrəman Milli Ordumuzun hünəri sayesində dünya ermənililiyi və onun qonşu torpaqlarını ələ keçirmək niyyətləri tam iflasa uğrayıb. Amma yenə də başlarına gələnlərdən ibret dəri alır, imkan dəsdükə dövlətimizi gözdən salmaq, Silahlı Qüvvələrimizi aşağılamaq cəhdində bulunur, Qarabağda dinc erməni əhalisinin incidildiyi barədə yalanlar uydurur, hətta 33 il önce özlərinin töretdikləri Sumqayıt hadisələrini öz xeyirlərinə gündəmə gətirirlər.

Bəlkə Azərbaycanın "dəmir yumruğu" onlara azlıq edib?

Əvəz Mahmud LƏLƏDAĞ, Sumqayıt Dövlət Universitetinin müəllimi, şair-dramaturq

Sumqayıt hadisələrinin canlı şahidiyəm